

*AMEA Naxçıvan Böləmisi Tarix, Etnografiya və Arxeologiya  
İnstitutunun Elmi Şurasının 14 fevral 2008-ci il tarixli iclasının qərarı ilə çap  
məsləhət görülmüşdür (protokol № 2).*

AZƏRBAYCAN MİLLİ EMLİLƏR AKADEMİYASI NAXÇIVAN BÖLƏMİNİN XOBORLARI  
*Ictimai və humanitar elmlər seriyası, 2008, №1*

IZVESTIÖ NAXÇIVANSKOQO OTDELENIÖ NAÇİONALÇNOY AKADEMİİ NAUK AZERBAYDCANA  
*Serii obhestvennyx i qumanitarnyx nauk, 2008, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2008, №1*

**SARA HACIYEVA**  
AMEA Naxçıvan Böləmisi

## NAXÇIVANIN DAŞYONMA MƏRKƏZLƏRİ HAQQINDA

Zəngin daş yataqlarına malik olan Naxçıvan ərazisinin sakinləri bir sıra yaşayış məskənlərində daşyona mərkəzi yaratmış və bu mərkəzlərdə bacarıqla fəaliyyət göstərmişlər. Daşyona mərkəzlərində bölgənin daş chitiyatlarından xammal mənbəyi kimi istifadə edən sənətkarlar yaşadıqları dövrə sonralar saxtalasdırılması mümkün olmayan çoxlu abidələr yaratmış və goləcək nəsillərə yadigar qoymuşlar. Hələ qədim zamanlardan ibtidai insanlar hayatlarında mühüm rol oynayan daşı ən qədim və təbii nemət kimi ilahiləşdirmiş və müqəddəs hesab etmişlər. Uzaq keçmişlərdə daşdan düzəldilmiş məzar abidələri də bu məqsədə edilmişdir (9, s. 7).

A.Mustafayev (6, s. 3-5), Ə.Novruzlu (8, s. 292-301), A.Məmmədov (3, s. 39, 41, 73), F.Səfərli (10, s. 24-25) öz tədqiqatlarında Azərbaycanda, o cümlədən də qədim Naxçıvan bölgəsində daşyona sənətinin tarixi, keçdiyi inkişaf yolu haqqında maraqlı məlumatlar vermişlər. Orta əsrlər zamanı Naxçıvan ərazisində daşyona sənətinin inkişaf etməsi və daha da təkmil-ləşməsi bölgədə bir sıra daş karxanalarının, daşyona mərkəzlərinin, sənətkar sexlərinin yaranmasına gətirib çıxarmışdır. Bu mərkəzlərdə Naxçıvan ərazisinin zəngin daş yataqlarında olan bir çox daş növündən istifadə edilmişdir. Xüsusən çay daşı, dağ daşı, tuf, mərmər və s. kimi möhkəmliyi və gözə çarpmağı ilə fərqlənən, həmçinin, memarlıq üçün böyük əhəmiyyət daşıyan daşlardan peşəkar sənət adamları mühüm sənət əsrləri yaradmışlar.

Daşyona mərkəzləri Naxçıvanın bir çox yaşayış məskənlərində fəaliyyət göstərmişdir. Lakin, bu mərkəzlərin çoxluq təşkil etdiyi ərazilər əsasən Ordubad və Culfa rayonları olmuşdur. Bu isə həmin bölgələrdə müxtəlif daş növlərinin zənginliyindən irəli gəlmişdir. Ordubad rayonunun Biləv kənd sakini Əsədov Əsəd Kərim oğlunun (1925-ci ildə anadan olmuşdur) verdiyi məlumatə görə, Biləv kəndinin yaxınlığında, Yalqızaq

deyilən yerdə, «Gümüş ağılı», «Mahmud ağılı» adı ilə tanınan ərazidə daş-yonma mərkəzləri fəaliyyət göstərmişdir. Həmçinin, bu ərazidə Qarovalxana, Arpaçuxuru, Südyolu adlandırılan bölgədə də daşyonma mərkəzlərinin fəaliyyət göstərməsi haqqında məlumatlar vardır. Rayonun Tivi kənd sakini Qurbanov Nağı Tağı oğlunun (1935-ci ildə anadan olmuşdur) verdiyi məlumata görə isə, Tivi kənd ərazisinə aid olan, lakin vaxtilə Sürcü kəndi kimi tanınan bölgədə Bozır karxanası adı ilə tanınan daşyonma mərkəzi fəaliyyət göstərmişdir. Bu mərkəzdə istehsal olunan məhsullar üçün daş xammalı on çox Qalxana dağından kəsilərək gətirilmiş.

Daşyonma mərkəzlərinin Culfa şəhəri və ona yaxın kəndlərdə də fəaliyyət göstərməsi haqqında maraqlı bilmələr mövcuddur. Aparılan araşdırımlar göstərir ki, Culfa rayonunun şimal-şərqində Darıdağ mineral su mənbəyinin yaxınlığında, təqribən 2 km aralı, yolun sağ tərəfində daş-yonma mərkəzi fəaliyyət göstərmişdir. Ərazidə olan böyük daş ehtiyatları burada qədim zamanlardan daşyonma sənətinin inkişafı üçün zəmin yaratmışdır. Təbii ki, bu daşlar dağın üstündə kəsilmiş və yonulub, hamarlanaraq müxtəlif ölçүү və formaya salınmışdır. Burada əsasən sarımtıl və qurmutımtıl rəngli daş növündən istifadə edilmişdir. Mərkəz hazırda fəaliyyət göstərməsə də orada indi də iş prosesində sıradan çıxmış və yaxud da keyfiyyəti ustani tömin etmədiyindən işi yarımcıq qalmış çoxlu dəyirmən daşları, sənduqə tipli qəbirüstü xatırə abidələri qalmışdır.

Ərazidə dəyirmən daşlarının və sənduqələrin kəsilib çıxarıldığı yer aydın görünür. Burada olan daşlardan qoç abidələrinin düzəldilməsi üçün də istifadə edilmişdir. Qeyd etdiyimiz daş karxanasında sənduqə və qoç heykəlli məzar daşlarının formasında kəsilmiş, lakin tam yonulub düzəldilməmiş, işi yarımcıq qalmış daşlar vardır.

Xatırə tipli abidələrin tədqiqi ilə ardıcıl surətdə məşğul olan F.Səfəri qeyd edir ki, Culfa ərazisində bədii daşyonma sənəti üzrə mərkəzlərin olmasına, burada olan xatırə tipli məzar daşlarının düzəldilməsi, daş növünün oxşarlığı və əlamətləri ilə də təsdiq olunur. Tədqiqatçı-alim fikrini 1836-ci ilə aid bir mənbə ilə tamamilə əsaslandıraraq göstərir ki, Culfa ərazisində daş-yonma-daş üzərində işləmə sənəti üzrə mərkəz olmuş və orada Darıdağ daşından dəyirmən daşları, qəbirüstü xatırə abidələri hazırlanmışdır (11, s. 96).

Aparılan tədqiqatlardan və orada əldə olunmuş maddi-mədəniyyət nümunələrinən aydınlaşdırmaq olar ki, burada fəaliyyət göstərən daşyonma mərkəzləri orta əsrlər dövründə fəaliyyət göstərmişdir. Bu ərazidə əldə etdiyimiz orta əsrlər dövründə aid şirli keramika məmulatı da imkan verir ki, daş karxanasının orta əsrlər dövründə fəaliyyət göstərdiyini söyləyək.

Orta əsrlər zamanı Azərbaycanın bir çox bölgələrində, o cümlədən də Naxçıvan ərazisində daşyonma mərkəzlərinin fəaliyyət göstərməsini qeyd edən etnoqraf-alim Məhəmmədhəsən Vəlili (Baharlı) Naxçıvan qaza-

sında və Culfa şəhəri ətrafında daşyonma mərkəzlərinin mövcudluğu haqqında məlumatlar verir (5, s. 148).

Toplanmış materiallara görə Culfa rayonundakı Daşkəsən düzündə və rayonun Kırna kəndində «Səfərevləri» deyilən yerdə daşyonma mərkəzi fəaliyyət göstərməmişdir. Kırna kənd qəbristanlığında haliyədə mövcud olan 20-yə yaxın sənduqə, 10 ədəd daşdan hazırlanmış qoç heykəli formasında məzar daşları da sözsüz ki, kənddə olan daşyonma mərkəzində düzəldilmişdir.

Tədqiqatçılar nəinki Ordubad və Culfa rayonları kimi ərazicə böyük olan rayonlarda, həmçinin, Naxçıvan ərazisinin digər bölgələrində daş karxanalarının fəaliyyəti haqqında məlumat verirlər. Etnoqraf-alim Q.Qadirzadə topladığı materillərə əsasən qeyd edir ki, Babək rayonunun Aşağı Buzqov kəndində daş karxanası mövcud olmuşdur. Bu ərazidə mövcud olan daş qoç və qoyun fiqurlarının, dəyirmən daşlarının mövcud olması keçmişdə bölgədə daş işləmə sənətinin yüksək inkişaf səviyyəsində olmasından xəbər verir (2, s. 93).

Sədərək rayonunun şimal-qərbində, Kərkı kəndi yaxınlığında Bazirxana adı ilə tanınan daş üzərində işləmə mərkəzi vardır. Tədqiqatçılar bu mərkəzin orta əsrlərə aid olduğunu qeyd edirlər. 1960-ci illərdə burada yerin altından dəyirmən daşı formasında düzəldilmiş nəhəng zayərək daşı tapılmışdır. Bu daşdan müxtəlif bitkilərin, xüsusilə, zəyərəyin yağıının çıxarılmış üçün istifadə edilmişdir (7, s. 87).

Yuxarıda qeyd edildiyi kimi, Naxçıvan ərazisinin bir çox yerlərində daşyonma mərkəzlərinin fəaliyyət göstərməsi haqqında da məlumatlar vardır. Bu faktları müxtəlif bölgələrdə olan məzar daşları da təsdiq edir. Bu cür məzar daşlarına demək olar ki, on çox Ordubad, Culfa, Şahbuz və Babək bölgələrində rast gəlinir. Bölgələr üzrə daşların fərqli növdə və müxtəlif rəngdə olması da diqqəti cəlb edən məsələlərdəndir.

Maraqlıdır ki, daşlışləmə sənətinin istehsal prosesi bir neçə mərhələdən keçmişdir. İlk əvvəl daş abidələri düzəltmək üçün xammal əldə edilir, sonra yonulub formalasdırılır, on sonda isə üzərində əks olunacaq yazı və naxışlar həkk olunurmuş. Azərbaycanın daş abidələrində memarlıq bəzəyinin bir növü olan oyma naxış geniş tətbiq olunmuşdur ki, bu üsulun inkişafında əsasən ərazidəki zəngin daş ehtiyatının mövcudluğu böyük rol oynamışdır (4, s. 103).

Aparılan müşahidələr göstərir ki, Ordubad rayonu ərazisində qeydə alınmış məzar daşlarının əksəriyyəti ağ, boz, sarımtıl mərmər və adı yaşılmış rəngli daşlardan hazırlanmışdır. Ordubad rayonunun epiqrafiq abidələrini daha geniş və hərtərəfli şəkildə tədqiq edən F.Səfərli yazar ki, yaşılmış rəngli daş növü bütün Ordubad rayonu üçün xarakterikdir. Rayonun əksər kəndlərində daşdan hazırlanmış bu tip başdaşılara rast gəlmək mümkündür (12, s. 51).

Culfa rayonu ərazisində günümüzədək gəlib çatan qəbirüstü abidələrin əksəriyyəti isə Ordubad bölgəsindən fərqli olaraq qırmızımtıl rəngli dağ daşından hazırlanmışdır. Bu tip orta əsr mədəniyyət abidələrinin əksəriyyəti dəyirman daşlarından, qəbirüstü daşlardan və s. ibarətdir. Qəbirlər üzərindəki abidələr yerli sənətkarlar tərəfindən mahir ustalıqla hazırlanmış orazinin keçmiş sakinlərinin memarlıq sahəsindəki fəaliyyətlərini nümayiş etdirməklə yanaşı, həm də dəfn olunan adamın sənətini, peşə və möşguliyyətini, dini-misoloji dünyagörüşünü özündə əks etdirmiştir.

Daşyona ustalar daş yonmaq üçün bir neçə mərhələdə iş aparmışlar. Daşın kəsilməsi, ilkin emalı, yonulması, hamarlanması cılalanması və s. sənətkarların qarşısında duran əsas vəzifələrdən biri olmuşdur. Daş yonan ustaların işi və nəqqəşli sənəti bir-biri ilə əlaqəli olmuşdur. Məlumudur ki, daşyona sənəti Azərbaycanda da ən qədim sənət növlərindən biri olmaqla hələ Paleolit dövrü düşərgələrindən tapılmış sənət nümunələrində bəlli olmuşdur (6, s. 3-5).

Daşyona sənətinin izlərinə təkcə Naxçıvan ərazisində deyil, bütün türkdilli xalqlar yaşayan bölgələrdə rast gəlinmişdir. Bu sənət tarixən geniş inkişaf yolu keçmişdir. Daşışləmə sənətinin ən qədim nümunələrinə daş və qayalar üzərində rast gəlinir. Tədqiqatçı-alımlor bunun əsas səbəbini insanların mösişində daşın xüsusi rol oynaması ilə əlaqələndirirlər. T. Parlaq qeyd edir ki, petroqliflərin ən erkən örnəkləri Qərbi Türküstənindən Şərqi Türküstana qədər olan bölgədə Mezolit və Erkən Neolit dövrlərinə aid olaraq aşkar edilmişdir. Bu sənətin ilk nümunələrinə daş və qayalar üzərindəki təsvirlərdə rast gəlinmişdir. Qaya rəsmlərində ilk önce ata-babalarımızın qorxduqları, daha sonra isə ovladıqları heyvanların rəsmləri çizilmiş və Orta Asiya heyvan üslubu və Türk miniatür sənətinin təməli qoyulmuşdur (13, s. 327-328).

Ulu əcədələrimiz ov səhnələrini, onunla bağlı magik təsəvvürlərini bu təsvirlər vasitəsilə canlandırmaya çalışmışlar. Buradan görünür ki, insanların ən qədim bədii yaradıcılıq növlərindən biri də elə daş üzərində təsvirlərin işlənməsi sənəti olmuşdur. Tarixin müxtəlif inkişaf dövrlərində tikinti işlərinin çoxalması ilə əlaqədar olaraq daşışləmə sənətinin tətbiqi istiqamətləri genişlənmişdir. Daşdan mösiş əşyaları hazırlanmasında, yaşayış və müdafiə istehkamlarının inşasında geniş istifadə edilməyə başlanılmışdır (6, s. 3). Əvvəlcə ilkin əmək alətləri kimi istifadə olunan daşdan, zaman keçdikcə mösiş əşyasi, inşaat materialı və s. kimi geniş istifadə edilmişdir.

Feodalizm dövründə isə Azərbaycanda daşyona-daş üzərində oyma sənəti xüsusişlədən daha çox tərəqqi etmişdir. Azərbaycan ərazisində məhəlli xüsusiyyətləri ilə fərqlənən bir sıra memarlıq məktəblərinin əmək gəlməsi və onların çoxcəhətli səmərəli fəaliyyətləri ənənəvi daş işləmə sənətini daha da zənginləşdirmiştir. Bu cəhətdən Arran, Naxçıvan, Şirvan, Abşeron memarlıq məktəblərinin rolü daha böyük olmuşdur (1, s. 330). Daşın bədii şəkildə

yonulub müəyyən formaya salınması daşılaşmə sənətində vacib məsələlər-dən biri olmuşdur. Bu isə müxtəlif əmək alətlərindən istifadə etməklə əldə edilmişdir.

Bədii daşyona sənəti Azərbaycan xalqının dekorativ bədii yaradıcılığının inkişafına da yüksək təsir etmişdir. A.Mustafayev yazar ki, daşyona sənətkarlığında əsas yerlərdən birini xatır abidələri tutur ki, bu sənətin ilk nümunələrinin tarixi hələ islamdan əvvəlki dövrlərə gedib çıxır (7, s. 5). Bunun üçün Azərbaycan xalqının orta əsrlər dövründən günümüzdək tarixi keçmişini özünün daş yaddaşında yaşıdan və əsaslı mənbələr verən məzar daşları bütün dövrlər üçün çox qiymətli sənət əsərləridir. Bu baxımdan daş işləmə sənətində özünəməxsus yeri olan Naxçıvanın qəbirüstü xatır abidələri də hər zaman tədqiqatçı alimlərin, səyyahların diqqətini cəlb etmişdir.

Dünyasını dəyişmiş insanların xatirəsinin əbədiləşməsi üçün daşlardan müxtəlif formada xatır abidəsi düzəltmək, onlar üzərində gələcək nəsillərə müəyyən bilgilər vermək üçün yazı və işarələr çəkmək həm qədim, həm də orta əsrlər dövründə geniş yayılmışdır. Ərazidə olan daş əmək alətləri, xatır abidələri, sütun altlıqları və s. vaxtilə Naxçıvan MR ərazisində daxil olan bölgələrdə fəaliyyət göstərmiş daşyona mərkəzlərinin möhsulu-ludur.

## ƏDƏBİYYAT

1. Azərbaycan Etnoqrafiyası. I c., Bakı: Elm, 1988, 456 s.
2. Qadirzadə H.Q. Cəhriçay vadisi: m.ö. IV minillikdən günümüzdək (tarixi-etnoqrafik araşdırma). Naxçıvan: Qızıl Dağ, 2007, 160 s.
3. Məmmədov A. Qoşqarçay və Kürəkçay hövzəsinin tarixi-arxeoloji tədqiqi. Bakı: Ağrıdağ, 2000, 96 s.
4. Məmmədzadə K.M. Azərbaycanda inşaat sənəti (IV-XVI əsrlər). Bakı: Elm, 1978, 207 s.
5. Məhəmmədəhsən V. (Baharlı). Azərbaycan (tarixi, coğrafi, etnoqrafik və iqtisadi ocerk). Bakı: Azərnəşr, 1993, 148 s.
6. Mustafaev A.N. Obrabotka kamnə v Şirvane. Bakı: GIM, 1986, 21 s.
7. Naxçıvan Ensiklopediyası: 2 cild, I c., Naxçıvan, 2005, 356 s.
8. Novruzlu Ə.İ. Azərbaycanda orta əsr sənətkarlığı (XIV-XVII əsrlər). Bakı: Elm, 1997, 522 s.
9. Salamzadə Ə.R., Rzayev N.I., Kərimov K.S., Əfəndiyev R.S., Həbibov N.D. Azərbaycan İncəsənəti. Bakı: Maarif, 1977, 212 s.
10. Səfərli H.F. Culfa bölgəsinin epiqrafik abidələri. Bakı: Elm, 2002, 80 s.
11. Səfərli H.F. Naxçıvan ərazisi Azərbaycanın bədii daşyona sənəti üzrə mərkəzlərindən biri kimi / Naxçıvan MR-də İqtisadiyyat, Elm, Maarif, Ədəbiyyat və Mədəniyyətin inkişafı problemləri (məruzələrin tezisləri).

- Bakı: Yurd, 1999, s. 93-96.
12. Səfərli F.Y. Ordubad rayonunun epiqrafik abidələrindən (XVI-XX əsrlər) // Azərbaycan SSR Elmlər Akademiyası Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası), 1984, № 1, s. 49-55.
13. Tahsin Parlaq. Turan yolunda Aralın sırları. Ankara: Kariyer matbaacılık Limited şirkəti, 2007, 526 s.

Sara Qadcieva

## O ÜENTRAX KAMNEOBABOTKİ NAXÇIVANA

V statge izuçaotsa üentri kamneobabotki, funküionirovavşie v srednevekovğe na territorii Naxçıvana. V rezulgatate issledovanija viəvleno, çto üentri kamneobabotki funküionirovali v razníx mestax Naxçıvanskoqo reqiona, v çastnosti, v Deuljfe, Kirne, Tivi, Aşaqı Buzqove i drugiq naseleñnih punktax. V gtix üentrax izqotovləlisğ nadqrobnie pamətniki razníx tipov, cernova i t. d.

Sara Hajiyeva

## ABOUT STONE-CUTTER CENTRES OF NAKHCHIVAN

In this article the stone-cutter centres, functioning in the territory of Nakhchivan in the Middle Ages are studied. As a result of investigations it is revealed that the stone-cutter centres functioned in the different places of Nakhchivan, including Djulfa, Kirna, Tivi, Buzgov and another places. Different kind of gravestones, mill stones etc. was being prepared in these centres.

*Rəyçilər: AMEA-nın müxbir üzvü, tarix e.d. H.Q.Qədirzadə, tarix e.d. H.Səfərli.*

*AMEA Naxçıvan Bölməsi Tarix, Etnografiya və Arxeologiya İstututunun Elmi Şurasının 14 fevral 2008-ci il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol № 2).*